



Mürsəl İrəvanlı,
Yazıcı-publisist,
M. Qorki adına
Beynəlxalq
mükafat laureati
Gəncə şəhəri

XIII yazı

...Şuşada Xurşid Banu Natəvənin öz vəsaiti hesabına tikildirdiyi 12 daş gözlü Xan qızı bulağı da (1873-cü il) öz əzəmətli (uzunluğu 15, eni 7, hündürlüyü 4 metr), klassik üslubu ilə diqqətli cəlb edir. Bundan başqa, on səkkiz metr hündürlükə olan Molla Pənah Vəqifin Maqberəsi də (1979) müasir tarixi mədəniyyət abidəsi kimi çox qiymətlidir. Həmçinin Türkmençay müqaviləsindən sonra inşa edilmiş kilsə kompleksi də tarixi baxımdan əhəmiyyət kəsb edir. Cıdır düzü, İsa bulağı, Topxana meşəliyi, mədəniyyət və istirahət ocaqları da eləcə.

Yuxarı Qarabağ ərazisində Tunc dövrünün ən qiymətli abidələrindən hesab olunan Xocalı kurqanları kompleksi əlli hektar sahəni əhatə edir və bu kompleksə 100-dən artıq kurqan daxildir.

Qarabağ ərazisində, həmçinin "Çoban daşı" adıyla məşhur olan, ilk insan heykəlləri hesab olunan Mehrilərin (şaqılı vəziyyətdə torpağa basdırılmış daşlar) sayı onlarda. Icmalar tərəfindən "Pir" hesab edilən Mehrilər çoxdanlır ki, müqaddəsəşdirilib, inanc yerinə çevrilib. Onlardan Xocalı ərazisində daha çoxdur. "Qoşun daş" deyilən mehri xiyabanlarına Zəngəzur bölgəsində rast gəlmək mümkündür.

Qüdrətli Alban dövlətinin bu ərazidəki izlərini (IV əsr) işgala qədər saxlamış alban abidələri Qanzasar, Ağdərə məbədi, Laçın rayonunda Ağoglan kilsəsi də erməni vandallarının əli ilə dağıdılmış, tarix sahəsində silinməyə məruz qalmışdır.

Xan kəndindəki çevre boyu düzülmüş əzəmətli daş abidələr Neolit və Tunc dövrünün xatire kitabı kimi olduqca əhəmiyyətdir.

Xocavənddə Amaras monastırı, Ağdamda Xatın türbe (XIV əsr), Papravənd türbəsi, Əsgəran qalası, eramızdan iki min il əvvəl Tunc dövründə çiy kərpicden tikilmiş "Üzərlitəpə" qalıqları, Zəngilan rayonunda Məmmədbəyli kəndindəki Məmmədbəyli türbəsi (1305-ci il), Şərifli kəndindəki Şərifan türbe sərdabəsi (XIII-XIV əsrlər) Kəlbəcər rayonunda yaşı bilinməyən, qədim tarixə malik Comərd, Qalaboyunu, Qaracanlı və Lök qalalarını, məşhur Xudadeng kompleksini, Laçınqaya abidəsini, Alban məbədinin adlarını çəkmək olar ki, bunlar da bilavasitə erməni vandamları tərəfindən dağıldıraq məhv edilib.

Maraqlıdır ki, Kəlbəcər bölgəsində Qobustan rəsmlərinə bənzər qayaüstü təsvirləri miqdari üç min beş yüzdən artıqdır ki, bu da ərazi-də qədim dövrlərdən insanların yaşamasından xəbər verir.

Bir araşdırmaçının qeyd etdiyi kimi, "əger vandallar, faşistlər yalnız abidələri məhv edib xalqın sərvətini talaşmaqla meşğul olublar-sa, ermənilər bu yönələ xüsusi orijinallıq göstərək Azərbaycan xalqına tarixən məxsus abide və sərvətləri dağıtmışla yanaşı, öz adalarına çıxarmaqdan da yan keçmirlər. Bu isə yuxarıda deyildiyi kimi, bəşeri cinayətdən başqa bir şey deyil. Apardığımız müşahidələrə görə, mənfi erməni vandalları, işçilərləri tərəfindən qarət olunmuş ərazi-lərdəki 22 muzeydən qırıq minden artıq eksponat daşınib. Bu incilərin bir qismi sindirilib, dağıdılıb, bir

hissəsi xarici işbazla-
ra satılıb, bəziləri isə
heyəsizcasına "ermə-
niyəşdirilib".

Eksponentlər arası-
nda arxeoloji, tarixi,
etnoqrafik, heykəltə-
raşlıq, rəssamlıq, de-
korativ tətbiqi sənəte
daır, habelə tarixi sə-
nədlər, mösiət eşyaları-
rı, dulusçuluq, xalça-
çıraq, zərgerlik nümu-
neleri, qəzet və jurnal materialları,
fotoşəkillər vardi. Qeyd olunmalıdır ki, qədim tariximizin bu canlı şahid-
lərinin böyük əksəriyyəti e.e. 12 –
4-cü minilliklərdə yaranmışdır. Erməni barbarları müasir mədəniyyət nümunələrini də dinc buraxmaya-

ribiynuzlu mal-qarəni sürüb apar-
mışlar. Elə həmin vaxt Molla Nəs-
reddin yolunda ermənilər Şuşadan Cəbrayıla un dalınca getmiş 12 ne-
fer türkə soymuş, sonra da öldür-
müsələr.

1918-ci ilin payızında vəhşi erməni vandalları 133 evdən ibaret Salatəkin kəndini tamamilə dağıda-
raq yandırmış, əmlakları qarət et-
miş, mal heyvanlarını yağmalaya-
raq aparmış, üstəlik torpaqlarını da
əle keçirmişler. Elə həmin vaxtlar Şiximli, Gövşəli, Divanlıflar, Çara-
küz kəndlərini talan edərək od da
qalamış, əhalini qarət etməklə ya-
naşı onlara məxsus mal-heyvanları
sürüb aparmış, meyve ağaclarını
və üzümüklləri doğramışlar.

Şuşa qəzasının 1-ci və 3-cü po-

Məlumatda göstərilir ki, bu həle ermənilərin həmin qəzada töredik-
ləri cinayətlərin hamısı deyildi. Şahid ifadələrini özündə ehtiva edən sənədlərde qeyd olunur ki, yalnız Şuşa qəzasında dağıdılmış, yandırılmış, talan edilmiş türk kəndlərin-
de öldürülənlərin sayı təxminən he-
sablamlara görə 150 nəfərdən çox
idi. Öldürünlər üzərində ağlaşmış
məhşiliklər edilmişdir. Onlar sünge-
rələrlə delik-deşik edilir, başla-
rı kəsilir, kiçik yaşı uşaqları sünkü-
yə taxaraq bayraq kimi başları üzə-
rinə qaldırılır, qadınların döşü, kişi-
lərin burnu, qulaq və cinsiyyət üzvü-
ləri kəsilirdi. Meyitləri doğrayır,
yandırır və olmazın təhqirlərə mə-
ruz qoyurdular. Şuşa qəzasında bu
məhşiliklərə rəhbərlik edənlər: Sok-

Həmin dövrdə Yuxarı Qarabağ ərazisində demək olar ki, əslində iki hakimiyətlilik hökm sürürdü. Zəngəzəru bütünlükdə əla keçirmiş daşnak hökumətinin əlaltıları Şuşa, Cavad və Cəbrayıq qəzalarına əl uzadırlar.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən ermənilərlə sülh şəraitində yaşamaq üçün özündən asılı olan bütün tədbirləri görür.

Hətta hökumət qüvvələrine göstəriş verilir ki, ermənilər tərə-
findən texribatlar töredilsə belə
dözmüllük göstərilsin, onlara ca-
vab verməsin. Şuşa şəhəri və ətraf
kəndlərde olan ermənilər iqamət-
gahı həmin şəhərdə yerləşən mü-
vəqqəti general-qubernatorun ha-
kimiyətini tanımır, Şuşadakı erməni
milli şurasının bütün tapşırıqları
danışsız yerinə yetirir. Həmçinin
Şuşada oturan ingilis komandanlı-
ğının nümayəndəsi Şuşadakı erməni
milli şurası öz təcavüzkar təbligat-
çılıq siyasetlərini heç vaxt dayan-
dırmaq istemir.

Məlumatdan görünür ki, bu ha-
disələr zamanı ən sadə hesabla-
malara görə qəzanın türk əhalisinin
çəkdiyi zərər iki yüz milyon manat-
dan çox olmuşdur. (Bax: ARDA.
Fond 100, siyahı 2, iş 796, vər. 97).
Maraqlıdır ki, ermənilər təkçə
Zaqafqaziya Səymi dağıldıqdan, bu
ərazidə üç müstəqil respublika ya-
radiqdan sonra "Ermenistan" res-
publikasının ərazisində deyil, həm
də Azərbaycanın öz ərazisində də
türk millətinə qarşı soyqırımı siya-
sətindən əl çəkməmişlər.

Onlar haqq-nahaq Azərbayca-
nın əzəli və əbədi torpaqları olan
yuxarı Qarabağı və Zəngəzəru "Er-
menistan" respublikasının tərkib
hissesini elan edir və burada Azə-
rbaycan Demokratik Respublikasının
hakimiyətini heç vəchle tənini-
maq istemirdilər.

Beləliklə Zəngəzər və Qara-
bağda erməni "Milli şura"ları yara-
dılır. Bu bölgələrdə yaşayan bütün
erməni əhalisi bu "şura"ları əslində-
raq, onları bütünlükle mehv edib.
İşğal zonasında olan 808 klub bina-
sını, 4,5 min nüsxə fondu olan 927
kitabxananı, 85 musiqi məktəbini,
10 mədəniyyət və istirahət parkını,
4 dövlət teatrını tamamilə dağıdıl-
lar.

Ümumiyyətə, Azərbaycan tor-
paqlarında, xüsusən də Qarabağ
bölgəsində erməni vəhşilikləri bi-
zim üçün yenilik deyil. XIX əsrin or-
talınlardan başlayaraq türk xalqına
qarşı davam edən milli ədəvətin,
təriplən qanlı toqquşmalannın sa-
bab və nəticələrinin təhlili hələ
uzun müddət davam edəcəkdir.
Hələlik isə dünya susur, tarix susur.

Əldə etdiyimiz arxiv sənədləri
deməyə əsas verir ki, 1918-ci ilin
mart ayının 20-də Novruz bayramı
günü Hadrut rayonunun Tuğ kənd-
dında ermənilər həmin kənddə
qonşuluqda yaşayan türklər hü-
cum edərək mülkədər Ağa bəy Mə-
lik-Aslanovu və onun həyat yoldaşı
Güldəstə xanım Nəcəf bəy qızını
döyərək öldürürər. Həmin kənddə
yolunda faytonçu Novruz Qasim
oğlunu və Ağa bəyin qardaşı Səlim
bəy Məlik Aslanovu qətlə yetirirler.

1918-ci ilin yayında ermənilər
Şuşanın Pərioglular kəndi yaxınlı-
ğında köçəri alaçıqlarına hücum
edərək onları dağıtmış, qarət etmiş,
Zəngəzər kəndində də türk əhalini öz
kəndlərini tərk etməye məcbur et-
miş, var-yoxlarını talan etmişlər.

İşğal zonasında ermənilər
həmin dövrdə Yuxarı Qarabağ ərazisində demək olar ki, əslində iki hakimiyətlilik hökm sürürdü. Zəngəzəru bütünlükdə əla keçirmiş daşnak hökumətinin əlaltıları Şuşa, Cavad və Cəbrayıq qəzalarına əl uzadırlar. 1919-cu il iyunun avvalında çoxlu silahlı ermənilərin gizli yolla şəhəre daxil olmağa çalışıan dəstə haqqında məlumat olan Azərbaycan hökumətinin Şuşa nümayəndələri Üç Mix adlanan yüksəklikdə yerləşən səngərlərə gözətlərinin sayını artırmağı qərara alır. Şəhərin İravan darvazası tərəfdə 40 asqar və bir pulemyotdan ibarət yenilərə yaradılır və onlara tapşırıq verilir ki, şəhəre daxil olanlar üzərində ciddi nəzarət qoysunlar. İyulun 4-də şəhər tezənə təmələnən təqribən əsaslıdır, təqribən 40 asqar və bir pulemyotdan ibarət yenilərə yaradılır və onlara tapşırıq verilir ki, şəhəre daxil olanlar üzərində ciddi nəzarət qoysunlar. 1919-cu il iyunun avvalında çoxlu silahlı ermənilərin gizli yolla şəhəre daxil olmağa çalışıan dəstə haqqında məlumat olan Azərbaycan hökumətinin Şuşa nümayəndələri Üç Mix yüksəklikdə yerləşən səngərlərə gözətlərinin sayını artırmağı qərara alır. Şəhərin İravan darvazası tərəfdə 40 asqar və bir pulemyotdan ibarət yenilərə yaradılır və onlara tapşırıq verilir ki, şəhəre daxil olanlar üzərində ciddi nəzarət qoysunlar. 1919-cu il iyunun avvalında çoxlu silahlı ermənilərin gizli yolla şəhəre daxil olmağa çalışıan dəstə haqqında məlumat olan Azərbaycan hökumətinin Şuşa nümayəndələri Üç Mix yüksəklikdə yerləşən səngərlərə gözətlərinin sayını artırmağı qərara alır. Şəhərin İravan darvazası tərəfdə 40 asqar və bir pulemyotdan ibarət yenilərə yaradılır və onlara tapşırıq verilir ki, şəhəre daxil olanlar üzərində ciddi nəzarət qoysunlar. 1919-cu il iyunun avvalında çoxlu silahlı ermənilərin gizli yolla şəhəre daxil olmağa çalışıan dəstə haqqında məlumat olan Azərbaycan hökumətinin Şuşa nümayəndələri Üç Mix yüksəklikdə yerləşən səngərlərə gözətlərinin sayını artırmağı qərara alır. Şəhərin İravan darvazası tərəfdə 40 asqar və bir pulemyotdan ibarət yenilərə yaradılır və onlara tapşırıq verilir ki, şəhəre daxil olanlar üzərində ciddi nəzarət qoysunlar. 1919-cu il iyunun avvalında çoxlu silahlı ermənilərin gizli yolla şəhəre daxil olmağa çalışıan dəstə haqqında məlumat olan Azərbaycan hökumətinin Şuşa nümayəndələri Üç Mix yüksəklikdə yerləşən səngərlərə gözətlərinin sayını artırmağı qərara alır. Şəhərin İravan darvazası tərəfdə 40 asqar və bir pulemyotdan ibarət yenilərə yaradılır və onlara tapşırıq verilir ki, şəhəre daxil olanlar üzərində ciddi nəzarət qoysunlar. 1919-cu il iyunun avvalında çoxlu silahlı ermənilərin gizli yolla şəhəre daxil olmağa çalışıan dəstə haqqında məlumat olan Azərbaycan hökumətinin Şuşa nümayəndələri Üç Mix yüksəklikdə yerləşən səngərlərə gözətlərinin sayını artırmağı qərara alır. Şəhərin İravan darvazası tərəfdə 40 asqar və bir pulemyotdan ibarət yenilərə yaradılır və onlara tapşırıq verilir ki, şəhəre daxil olanlar üzərində ciddi nəzarət qoysunlar. 1919-cu il iyunun avvalında çoxlu silahlı ermənilərin gizli yolla şəhəre daxil olmağa çalışıan dəstə haqqında məlumat olan Azərbaycan hökumətinin Şuşa nümayəndələri Üç Mix yüksəklikdə yerləşən səngərlərə gözətlərinin sayını artırmağı qərara alır. Şəhərin İravan darvazası tərəfdə 40 asqar və bir pulemyotdan ibarət yenilərə yaradılır və onlara tapşırıq verilir ki, şəhəre daxil olanlar üzərində ciddi nəzarət qoysunlar. 1919-cu il iyunun avvalında çoxlu silahlı ermənilərin gizli yolla şəhəre daxil olmağa çalışıan dəstə haqqında məlumat olan Azərbaycan hökumətinin Şuşa nümayəndələri Üç Mix yüksəklikdə yerləşən səngərlərə gözətlərinin sayını artırmağı qərara alır. Şəhərin İravan darvazası tərəfdə 40 asqar və bir pulemyotdan ibarət yenilərə yaradılır və onlara tapşırıq verilir ki, şəhəre daxil olanlar üzərində ciddi nəzarət qoysunlar. 1919-cu il iyunun avvalında çoxlu silahlı ermənilərin gizli yolla şəhəre daxil olmağa çalışıan dəstə haqqında məlumat olan Azərbaycan hökumətinin Şuşa nümayəndələri Üç Mix yüksəklikdə yerləşən səngərlərə gözətlərinin sayını artırmağı qərara alır. Şəhərin İravan darvazası tərəfdə 40 asqar və bir pulemyotdan ibarət yenilərə yaradılır və onlara tapşırıq verilir ki, şəhəre daxil olanlar üzərində ciddi nəzarət qoysunlar. 1919-cu il iyunun avvalında çoxlu silahlı ermənilərin gizli yolla şəhəre daxil olmağa çalışıan dəstə haqqında məlumat olan Azərbaycan hökumətinin Şuşa nümayəndələri Üç Mix yüksəklikdə yerləşən səngərlərə gözətlərinin sayını artırmağı qərara alır. Şəhərin İravan darvazası tərəfdə 40 asqar və bir pulemyotdan ibarət yenilərə yaradılır və onlara tapşırıq verilir ki, şəhəre daxil olanlar üzərində ciddi nəzarət qoysunlar. 1919-cu il iyunun avvalında çoxlu silahlı ermənilərin gizli yolla şəhəre daxil olmağa çalışıan dəstə haqqında məlumat olan Azərbaycan hökumətinin Şuşa nümayəndələri Üç Mix yüksəklikdə yerləşən səngərlərə gözətlərinin sayını artırmağı qərara alır. Şəhərin İravan darvazası tərəfdə 40 asqar və bir pulemyotdan ibarət yenilərə yaradılır və onlara tapşırıq verilir ki, şəhəre daxil olanlar üzərində ciddi nəzarət qoysunlar. 1919-cu il iyunun avvalında çoxlu silahlı ermənilərin gizli yolla şəhəre daxil olmağa çalışıan dəstə haqqında məlumat olan Azərbaycan hökumətinin Şuşa nümayəndələri Üç Mix yüksəklikdə yerlə